



**Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi**  
**Ministry of Foreign Affairs of the Republic of Azerbaijan**

**Viza almaq üçün ərizə-anket**  
**Application for visa**

Qeyd: Blankı doldurarkən çap hərflərindən istifadə edin.

Note: Use block letters to fill the application form.

|                                                                                                                                                                                                                  |                                                                                                                              |                                                                                                                                                          |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 1. Soyadınız (pasportda olduğu kimi)/ Surname (as in passport):                                                                                                                                                  |                                                                                                                              |                                                                                                                                                          |
| 2. Adınız (pasportda olduğu kimi)/ Name (as in passport):                                                                                                                                                        |                                                                                                                              |                                                                                                                                                          |
| 3. Adınız və ya soyadınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin)<br>Has your name or surname been changed? (if changed, when and your previous name or surname): |                                                                                                                              |                                                                                                                                                          |
| 4. Doğulduğunuz tarix (gün, ay, il) / Date of birth<br>(day, month, year):                                                                                                                                       | 5. Doğulduğunuz yer / Place of birth:                                                                                        | 6. Vətəndaşlığınız /Citizenship:                                                                                                                         |
| 7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin)<br>Has your citizenship been changed? (if yes, when and previous citizenship):                                 |                                                                                                                              |                                                                                                                                                          |
| 8. Cinsiniz / Sex:<br>Kişi / Male:<br>Qadın / Female:                                                                                                                                                            | 9. Pasportunuzun və ya sərhədkeçmə sənədinizin nömrəsi və seriyası /<br>Number and serial of passport or<br>travel document: | 10. Pasportunuzun və ya<br>sərhədkeçmə sənədinizin verildiyi<br>yer (ölkə, şəhər) / Place of issue<br>(country, city) of passport or travel<br>document: |
| 11. Pasportunuzun və ya sərhədkeçmə sənədiniz<br>növü / Type of passport or travel document:<br>Ümumvətəndaş / Ordinary<br>Xidməti / Service<br>Diplomatik / Diplomatic<br>Digər / Other _____                   | 12. Verilmə tarixi (gün, ay, il) / Date<br>of issue (day, month, year):                                                      | 13. Etibarlıdır (gün, ay, il) / Valid<br>until (day, month, year):                                                                                       |
| 14. Son beş ildə aldığımız vizalar / Other visas issued during the past five years:                                                                                                                              |                                                                                                                              |                                                                                                                                                          |
| 15. Ailə vəziyyətiniz / Marital status:<br>Evli / Married<br>Subay / Single<br>Dul / Widowed<br>Boşanmış / Divorced                                                                                              | 16. Hal-hazırkı ünvanınız / Full<br>present address:                                                                         | 17. Ev telefon nömrəniz / Home<br>phone number:                                                                                                          |

|                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               |                                                                                                                                                                                                                                                     |                                                                                                                                                                          |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 18. İş yeriniz və ixtisasınız / Occupation and specialty:                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     | 19. Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız / When are you going to come to Azerbaijan:                                                                                                                                                       | 20. Nəqliyyat vasitəsi (əgər minik avtomobildirsə, nömrəsi) / Type of transport (if it is a car, license number):                                                        |
| 21. Son məntəqəniz (ölkə, şəhər) / Final destination (country, city):                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         |                                                                                                                                                                                                                                                     | 22. Səfərin müddəti (gün) / Duration of a visit (days):                                                                                                                  |
| 23. Azərbaycana nə vaxtsa səfər elmisinizmi? / Have you ever visited Azerbaijan?:<br>Bəli / Yes<br>Xeyr / No<br>Səfər etdiyiniz təqdirdə, nə vaxt? / If yes, when?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            | 24. Nə vaxtsa, Azərbaycan vizası almısınızmi? / Have you ever been issued a visa to Azerbaijan?<br>Bəli / Yes<br>Xeyr / No<br>Nə vaxt? / When?<br>Haradan (ölkə, şəhər)? / Where (country, city)?<br>Sonuncu vizanın nömrəsi / Number of last visa: | 25. Sizə nə vaxtsa, Azərbaycan vizasının verilməsində etiraz olunubmu? / Have you ever been refused a visa to Azerbaijan?<br>Bəli / Yes<br>Xeyr / No<br>Nə vaxt? / When? |
| 26. İctimai təhlükə yarada biləcək infeksiyaya tutulmusunuzmu? Did you suffer from any infectious disease dangerous for public health?<br>Bəli / Yes<br>Xeyr / No<br>Təsdiq olduqda, adı: / If yes, name:                                                                                                                                                                                                                                                                                                                                                                                                     |                                                                                                                                                                                                                                                     |                                                                                                                                                                          |
| 27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmusunuzmu? / Have you ever been charged of any criminal offences anywhere?<br>Bəli / Yes<br>Xeyr / No<br>Nə vaxt? / When?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        |                                                                                                                                                                                                                                                     |                                                                                                                                                                          |
| 28. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmisinizmi? / Have you ever visited Nagorno Karabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia?<br>Bəli / Yes<br>Xeyr / No<br>Səfər etdiyiniz təqdirdə, nə vaxt? / If yes, when?                                                                                                                                                                                                                                                                               |                                                                                                                                                                                                                                                     |                                                                                                                                                                          |
| 29. Səfərinizin məqsədi / Purpose of your trip:<br><br>Rəsmi / Official<br>İşgüzar / Business<br>Turizm / Tourism<br>Əmək / Employment<br>Təhsil / Education<br>Müalicə / Medical treatment<br>Elmi-mədəni-idman / Scientific-cultural-sports<br>Şəxsi səfər / Private visit                                                                                                                                                                                                                                                                                                                                  | 30. Vizanın növü / Type of visa:<br><br>Giriş / Entry<br>Tranzit / Transit                                                                                                                                                                          | 31. Girişin sayı / Number of entries:<br>Birdəfəlik / Single<br>İkidəfəlik / Double<br>Çoxdəfəlik / Multiple                                                             |
| 32. Sizi Azərbaycana dəvət edən təşkilatın, hüquqi şəxsin fəaliyyət istiqaməti və ya dəvət edən şəxsin statusu / Direction of activity of organization, juridical person inviting you to Azerbaijan or the status of the inviting person :<br><br>Dövlət / Government<br>QHT / Nongovernmental organization<br>Kommersiya / Business<br>Humanitar / Humanitarian<br>Azərbaycan Respublikası vətəndaşı / The citizen of the Republic of Azerbaijan<br>Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi / The foreigner constantly living in the Republic of Azerbaijan<br>Əməkçi miqrant / The employed migrant |                                                                                                                                                                                                                                                     |                                                                                                                                                                          |

33. Sizi Azərbaycana dəvət edən təşkilatın, hüquqi və ya fiziki şəxsin tam adı, ünvanı və telefonu / Full name , address and phone number of organization, juridicial or physical person inviting you to Azerbaijan:

34. Azərbaycanda qalacağınız ünvan / Address of the place of your stay in Azerbaijan:

35. Səfərinizi kim maliyyələşdirir? / Who will pay for your visit?

36. Azərbaycanda işləmək fikriniz varmı? /Do you intend to be employed in Azerbaijan?

Bəli / Yes  
Xeyr / No

37. Azərbaycanda təhsil almaq fikriniz varmı? / Do you intend to study in Azerbaijan?

Bəli / Yes  
Xeyr / No

38. Pasportunuzu qeyd olunan 16 yaşına çatmayan və sizinlə səfərdə olan şəxslər / Children under 16 years or persons included on your passport and who will travel with you to Azerbaijan:

| Soyadı / Surname | Adı / Name | Doğulduğu tarix / Date of birth | Doğulduğu yer / Place of birth | Qohumluq əlaqəsi / Relationship |
|------------------|------------|---------------------------------|--------------------------------|---------------------------------|
|                  |            |                                 |                                |                                 |
|                  |            |                                 |                                |                                 |
|                  |            |                                 |                                |                                 |

39. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Başa düşürəm ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər / I certify that I read, understood and correctly responded to all questions set forth in this application. I understand that any false or misinformation may result in the refusal of a visa to Azerbaijan

Tarix / Date

Ərizəçinin imzası / Signature of applicant

Yer / Place

#### XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY

Ərizənin qəbul edilmə tarixi:

Viza:

Vizanın kateqoriyası:

Verildi:

Adi

Etiraz edildi

Xidməti

Diplomatik

Verilmə tarixi:

Etibarlıdır (gün,ay,il):

Əlavə olaraq aşağıdakı sənədlər qəbul edilmişdir:

- qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) Azərbaycan Respublikasının dövlət dilində vəsatətinin əsli;
- vəsatət təqdim edən hüquqi şəxsin Nizamnaməsi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçməsi barədə şəhadətnamənin surəti, qəbul edən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotosəkil (3,5 X 4,5)
- biometrik identifikasiya tələblərinə uyğun əl-barmaq izləri;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil müəssisəsinə daxil olma faktını təsdiq edən sənəd;
- son məntəqəyə girmək üçün viza;
- sağlamlıq barədə tibbi arayış;
- ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə;
- tibbi sığorta;
- ölkəyə girmək və ölkədə qalmaq üçün lazım olan maliyyə vəsaitinin olmasını sübut edən sənədlər;
- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Qeyd: